

İNFORMASIYALAŞDIRILMIŞ CƏMİYYƏT VƏ KİTABXANALAR

Bazar iqtisadiyyatına keçid şəraiti cəmiyyətin informasiyaya münasibətini dəyişmişdir. Bu ilk növbədə hər hansı bir səviyyədə qəbul edilən qərarlara görə məsuliyyətin artmasından irəli gəlir. Yeni şəraitdə informasiya yalnız tiliyin səviyyəsinin artırılması vasitəsi deyil, hem də qərarların qəbulu üçün real vasitədir.

Yaşadığımız informasiyalaşdırılmış cəmiyyət elə bir cəmiyyətdir ki, onun inkişaf səviyyəsi həllədici dərəcədə toplanmış və istifadə olunmuş informasiyanın hacmi və keyfiyyəti onun sərbəstliyi və istifadə əlverişliliyi ilə ölçü ür. Belə cəmiyyətdə birincilik informasiya sənayesində mənşət olur. Elə bir vahid informasiya sistemi yaradılır ki, o bəşəriyyət tərəfindən toplanmış və istifadəçiyə lazım olan bütün informasiyaların əldə edilməsini təmin etsin. Belə şəraitdə informasiya dövlətin əsas ehtiyat mənbəyi olur. Eyni zamanda informasiya bazarı, o cümlədən informasiya tərkibkürü, informasiya davranışları, informasiya mədəniyyəti, informasiya həyat tərzisi və s. yaranır.

Qeyd edək ki, informasiyalaşdırılmış cəmiyyət insanların sosial-iqtisadi aktivliyinin bütün növlərindən üstün olan informasiya məhsulu istehsal edən və informasiya xidməti göstərən cəmiyyətdir. Bu cəmiyyət dünyada baş verən sosial inqilabın və informasiya texnologiyasının birləşməsi nəticəsində meydana gəlmışdır.

İnformasiyaladırılmış cəmiyyəti müəyyən edən termin 1966-ci ildə Yaponiyada bir qrup elmi mütəxəssislər tərəfindən işlənilmişdir. Bundan başqa informasiyalaşdırılmış cəmiyyət anlayışına bir çox dünya alimləri və mütəxəssisləri müraciət edirlər. Bu da informasiyalaşdırılmış cəmiyyət anlayışını müəyyən edən anıtlın mövcud olduğunu göstərir. Bu anlayışlardar daha yığcam, lakin kifayət qədər həcmli olan I.A. Rakitova məxsusdur:

-Hər bir insan, hər bir təşkilat üçün informasiyanın ümumlaşmaq olması;

-İnformasiyanın ümuməciqliğinin real təminatı. İlk növbədə texniki informasiyanın, informasiya texnologiyasının müasir səviyyəyə uyğun şəkildə təşkili;

-İnformasiyanın istehsalı. Cəmiyyətin bütün sahələrində müxtəlif istiqamətlər üzrə həyat fəaliyyətini təmin etmək və inkişaf etdirmək üçün lazımi məqdarda informasiya istehsal etmək. Bu işin həyata keçirilməsi elmi əslərlə səykənməli, kompüter texnologiyasından istifadə edilməlidir.

Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi «İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında» Qanunda informasiyalasdırılmış cəmiyyət anlayışına belə tərif verilir: «İnformasiyalasdırılmış cəmiyyət işçi qüvvəsinin əksər hissəsinə informasiyanın, xüsusilə onun yüksək keyfiyyət səviyyəsi olan biliyin istehsalı, mühafizəsi, reallaşdırılması ilə məşğul olan cəmiyyətdir» (1).

Qeyd edək ki, informasiyalasdırılmış cəmiyyətin yaradılması cəmiyyətin informasiyalasdırılmasından başlayır. İnformasiyalasdırma dönyanın vacib elmi-texniki prosesi olub, müasir cəmiyyətin inkişaf faktoruna çevrilməkdədir. İnformasiyalasdırma həquqi şəkildə obyektiv olaraq bizim ölkəmiz üçün də zəruridir. Azərbaycan Respublikasının informasiya haqqında qanununda informasiyalasdırılma anlayışına belə tərif verilir: «İnformasiyalasdırma - informasiya ehtiyatlarının formalasdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət həkimiyəti və yerli özünü idarə orqanlarının təşkilati-həquqi və mülkiyyət formalarından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədə həquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki prosesdir» (1).

İnformasiyalasdırılmış cəmiyyətin yaradılması və daha da təkmilləşdirilməsi və verilməsi prosesi ilə əlaqədar olduğundan müasir cəmiyyətdə hər cür informasiyanı cəmiyyət üzvləri arasında yaymayıq qarşına məqsəd qoyan, informasiya resurslarını toplayıb saxlayan, onu əsrdən-əsrə, nəsildən-nəslə ötürən informasiya müəssisələrinin ən böyük vəsiləsi kitabxana sistemləridir.

Bizə məlumdur ki, kitabxanalar informasiyalasdırılmış cəmiyyətin əsas atributlarından biri hesab olunur. Kitabxanaları əsas məqsədi əslər boyu cəmiyyətin informasiya tələbatını ödəmək ol nuşdur. Lakin informasiyalasdırılmış cəmiyyətdə artıq bu proses müərəkəbləşmişdir. Başqa sahələrdə informasiyalasdırma ilə bağlı yaranan problemlər cəmiyyətdə fəaliyyət göstərən kitabxanalar qarşısında də həllini gözləyən problemlər yaratmışdır.

Məlumdur ki, gündəlik həyatımızda kompüter texnologiyasının sürətlə daxil olması hər bir şəxsin informasiyanı tez əldə etmək imkanı yaratmışdır. Tez və sərfəli informasiyanı almaq və ötürmək informasiya bolluğu və informasiyanın tez köhnəlməsi bir çox kitabxanalar qarşısında xoşagəlməz vəziyyət əmələ gəlməsinə səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, bir çox xarici ölkə kitabxanaları informasiyalasdırılmış cəmiyyətə keçidlə əlaqədar öz strategiyasını hazırlayırlar. İnformasiyalasdırılmış cəmiyyətin inkişafı artıq elektron kitabxanaların yaranmasına gətirib çıxarmışdır. İnternet beynəlxalq şəbəkə texnologiyasının sürətli inkişafı kitabxanaların qarşısında böyük perspektivlər yaradır. İnterjet xidmətindən istifadə informasiyalasdırılmış cəmiyyətdə kitabxanaların rolunu daha da genişləndirir. Buna görə də müasir dövrdə kitabxanalar kompleks şəkildə informasiyalasdırılmalıdır. Bunu dünya təcrübəsi göstərir.

Inkişaf etmiş bir çox ölkələr kitabxanaların informasiyalasdırma işinin ilkin mərhələsini kompüterləşmədə görürər. Yəni kitabxana prosesləri bütünlükdə kompüterləşdirilməlidir. Kompüterləşdirmədə əsas bunlar nəzərə alınır alındır:

- informasiyalasdırmanın strategiyasının seçilməsi (məqsəd, məsələ, vasitə, mərhələ və s.)
- kompleks yanaşma (bütün göstərilən prosesləri kompüterləşdirmək);
 - istifadəçilərin tələbatının orientasiyası;
 - internetə çırıç üçün telekommunikasiya imkanlarından istifadə;
 - kitabxanaçı kadrların elektron vasitələrdən istifadə üçün professional və psixoloci hazırlığı.
- əməyin yüksək səviyyəli təşkili üçün sanitar-gigiyenik normalaşma əməl olunması.

Kitabxanalarda kompüterləşdirmə işi ilə texniklər və programçılar yox, məhz kitabxanaçılar bu işi həyata keçirmək qabiliyyətinə malik olmalıdır. Ümumilikdə respublikamızda yeni cəmiyyətə keçidlə əlaqədar kitabxana işi informasiyalasdırılmalıdır. Lakin respublikada bu sahədə politoloq şəxslərin olmaması və dövlət vəsaitinin aşağı olması bu işin real təminatına imkan vermir. Respublikada kitabxanaların dövlət səviyyəsində informasiyalasdırılması bu şərtlərlə həyata keçirilebilər:

- kitabxanalarda informasiyalasdırmanın vəziyyətinin öyrənilməsi;
- informasiyalasdırma təcrübəsinin gerişləndirmək və yaymaq;
- kitabxanalarda informasiyanın professional standart modelinin hazırlanması;

-Azərbaycanda informasiyalasdırma məqsədilə dövlət səviyyəli programın hazırlanması.

Bu cəmiyyətdən kitabxanalar fəaliyyətsiz nə isə gözləyə bilməz, onlar məhz öz fəaliyyətləri nəticəsində inkişaf edə bilərlər. Kitabxana-ların gələcək perspektiv inkişafı bu göstərilən şərtlər əsasında reallaşa bilər.

ƏDƏBİYYAT

1. «*İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında*» Azərbaycan Respublikasının Qanunu // Azərbaycan.-1998.-23 iyun.
2. Xələfov A.A. *İnformasiyalasdırılmış cəmiyyətin xüsusiyyətləri və problemləri* // Respublika.-2002.-17 apq.
3. Колин К.К. Информационная цивилизация - какой она будет? // Библиотековедение.-2001.-№5.-149 с.
4. Коробкина Г.Е. Информатизация как необходимое условия организации информационного обслуживания пользователей. <http://www.rda.ru.8100/or/com; tet/14/2-4html/>

Мехри Джафарова

ИНФОРМАТИЗИРОВАННОЕ ОБЩЕСТВО И БИБЛИОТЕКИ

РЕЗЮМЕ

Современное общество называется информатизированным обществом.

Информатизированное общество возникает в результате синтезе новой социально-глобальной революции и телекоммуникационной технологии.

В данной статье характеризованы место библиотек их преспективные направление в информатизированном обществе.